

Porşenli nasoslarda döyüntülərin söndürülməsi qurğusunun tədqiqi

O.H. Mirzayev, t.e.n.
Bakı Mühəndislik Universiteti
e-mail: omirzayev@beu.edu.az

Aşağıdakı nasos, təzyiq, döyüntü, rəqs.

DOI.10.37474/0365-8554/2021-2-26-28

Устройство для погашения ударов в поршневых насосах

О.Г. Мирзоев, к.т.н.
Бакинский университет инженерии

Ключевые слова: насос, давление, пульсации, колебания.

В связи с тем, что движение жидкости в поршневых насосах является прерывистым трудно получить стабильный поток жидкости в трубопроводах (при всасывании и нагнетании жидкости).

Кроме того возникающие времена от времени удары в трубопроводах могут привести к неполадкам в работе насоса, и в конечном итоге – к нарушению режима его работы. Это в свою очередь приводит к экономическим потерям. С целью устранения этих проблем, обеспечения непрерывности потока закачиваемой жидкости, исключения колебания давления при движении потока жидкости, рекомендуется в этих насосах использовать воздушные устройства.

Device for beat absorption in piston pumps

O.H. Mirzayev, Cand. in Tech.Sc.
Baku Engineering University

Keywords: pump, pressure, pulsations, pulsation fluctuations.

Owing to the fact that the flow motion in piston pumps is irregular, it is not easy to achieve stable fluid flow in the pipelines (while adsorption and injection of fluid).

Moreover, the beats occurring at times in the pipelines may lead to the failures in the pump operation and as a result to the breakdown of its operation regime. To solve these issues, provide continuous flow of injected liquid, as well as to eliminate the pressure fluctuations in fluid flow motion, it is recommended to use air devices in these pumps.

Porşenli nasoslar Yunanistanda mexanik Kte-sibiy tərəfindən ixtiya edilmişdir. İndiyə qədər bu nasos üzündən təkmilləşdirme işləri aparılmış və hal-hazırda müxtəlif sonayə sahələrdə tətbiq olunmaqdadır. Bu nasosdan əsasən yüksək təzyiq yaratmaq, sonayədə dozalayıcı (maya xammalın kimyəvi emal), qayırlardan yüzən vurulması üçün istifadə edilir. Nasoslar işlədiyi mühitdən asılı olaraq müxtəlif konstruksiyalarda istehsal olunur: porşenli və plunjərlər. Plunjərlərin sağın göyrə ikiplunjerli, üçplunjerli, beşplunjerli (şürgü qollu) olur. Bu nasosların iş prinsipi mayenin "sixidirilməs" prinsipinə əsaslanır. Belə ki, porsen silindirdə daxilində irlə-geri hərəkat edərək vurulan mayedo təzyiq yaratmaq imkanına malik olur.

Porşenli nasosların başqa nasoslardan fərqli bir çox üstünlükleri var: ethiyat hissələri uzunömürlüdür; texniki qulluq sadədir; fasiləsiz işləmək imkanına malidir; faydalı iş əmsali yüksəkdir; istismar zamanı yüksək təzyiq yaradır.

Porşenli nasoslarda verim vaxta görə tənzimlənmir. Mayenin vurulma xarakterini görə nasoslar birtəsirli, ikitəsirli, üçtəsirli, dördtəsirli və differentesil olur [1, 2].

Birtəsirli porşenli nasoslar – bir və ya üçsilindrlidir, ikitəsirli nasoslar isə birsilində və ikitəsirli olur.

Nasosun əsas göstəricisi onun verim əmsalıdır. Nasosun verim əmsali onun həqiqi veriminin nəzəri verimindən nisbətinə bərabərdir

$$\alpha = \frac{Q_{\text{həq}}}{Q_{\text{nx}}},$$

burada $Q_{\text{həq}}$, Q_{nx} – nasosun həqiqi və nəzəri verimləridir.

Porşenli nasoslarda verim əmsalı iki əmsalın vurma həsilinə bərabər götürürlər

$$\alpha = \alpha_1 \alpha_2,$$

Porşenli nasoslarda mayenin hərəkəti fasılılı olduğu üçün boru kəmərlərində (sorma və vurma) mayenin qarşlaşmış hərəkətinin alınmasında çatışlıklar yaranır. Həmçinin boru kəmərlərində yaranan döyüntülər nasosun işində vaxtaşına nasazlıqların yaranmasına sabob olur ki, bu da nasosun işinə pozulmasına görətib çıxarır. Boşdayanmalar və təmira sərf olunan vaxt işiçisidə itkilər sabob olur. Vurulan mayenin fasılız hərəkətinin tənzimlənməsi, axın zamanı yaranan təzyiq döyüntülərinin aradan qaldırılması məqsədiyla bu nasoslarda hava qübbələrinin qoyulması tövsiyə olunur. Qübbənin iki əsdd olması məqsədəyən hesab edilir. Birinci vurma boru kəmərinin işçi kameralarının yaxınlığında, digəri isə sorma boru kəmərinin sonunda olur [3, 4].

Nasosun dövrlər sıvıya və sorma hündürlüyünü artırmaq məqsədi ilə sorma boru kəmərində hava qübbəsi quraşdırılır. Boru kəmərinin vurma borusunda quraşdırılmış hava qübbəsi isə maye axınıni nizamlayır.

Istismar zamanı maye-qaz tomasının nəzərə alaraq sorma boru qübbəsi iki növdə hazırlanır: axın və dəlan tipli.

Porşenli nasoslarda sorma məsafəsinə aitlənən təkən sorma qübbələri tətbiq olunur. Axın tipli hava qübbəsinin iki borusu vardır. İkitəsirli porşenli nasoslarda bu borular ayrı-ayrılıqla sorma klapəminin alt hissəsindən kip olaqları bağlanır.

Vurma hava qübbəsi diafragma və qaz-maye təməş olmaqla iki yerə ayrılr. Hava qübbəsində yerləşdirilmiş ayrıca hava kamerasında yerləşən həcmi sabit saxlayır ki, bu da nasosun istismarı zamanı vurulan mayenin havada həll olunmasına və havanın maye ilə qarşılaşqı qübbədən xaric olmasına imkan vermir. Nasosların sorma və vurma qübbələrinə zorbılı yıklara, həmçinin dayışan təzyiqli maye təsirinə məruz qalaraq, titrəmələr və rəqsərə yaradır ki, bu da qurğuların intiñasına görətib çıxarır. Bunun qarşısının alınması üçün qurğuların yaradılması mühüm əhəmiyyət kəsb edir. Bunun üçün bir çox konstruksiyalı işləmənişdir [5].

Döyüntü və rəqs söndürütücləri iki istiqamətə töbük edilir:

– boru daxilində döyüntü və rəqsərin aradan qaldırılması;

– bütövlikdə boru kəmərində döyüntü və rəqsərin söndürülməsi.

Döyüntü və rəqsərin söndürülməsi müxtəlif üsullarla aparılır:


– əks dalğanı əsas axına qarşı yönəltməklə;

– genişlənmiş və sıxlıq quruluşlarından istifadə etməklə;

– nəqəl edilən mayenin enerjisinin quruluşlarının

elastik deformasiyasının köməyi ilə kompensasiya etməklə.

Məqalədə boru kəmərlərində nəqəl olunan maye axınlarında döyüntülərin və titromələrin söndürüləsi üçün konstruksiya təkliş edilmişdir (şəkil 1).



Şəkil 1. Titromələrin söndürülməsi üçün qurğu:

1 – boru kəməri, 2 – böyük silindr, 3 – üzgəc, 4 – sıyrıtma, 5 – kiçik silindr, 6 – porsen, 7 – yay, 8 – disk


Bu qurğu boru kəmərinin asılılıq hissəsində quraşdırılan iki konus, bir silindrlik borudan, səkkiz kiçik silindrindən, böyük silindrin içərisində yerləşən konus başlı üzgəcərə ibarətdir.

Rəqsəndürən qurulmuşun iş prinsipini aşağıdakı kimi iddir.

Rəqsəndürən qurulmuş girişinə tözyiq Arp qapıda artıqda üzgəc sağa doğru yerini dayışır və sağ tərəfdə tözyiqi artırır. Yaya əlaqələndirilmüş porşenin hərəkəti göstərilmiş nəticəsində döyüntülərin qarşısında quraşdırılmış hava qübbəsi isə maye axınıni nizamlayır.

Borunun hava qübbəsi diafragma və qaz-maye təməş olmaqla iki yerə ayrılr. Hava qübbəsində yerləşdirilmiş ayrıca hava kamerasında yerləşən həcmi sabit saxlayır ki, bu da sağ tərəfdə tözyiqi artırır. Yaya əlaqələndirilmüş porşenin hərəkəti göstərilmiş nəticəsində döyüntülərin qarşısında quraşdırılmış hava qübbəsi isə maye axınıni nizamlayır.

Borunun hava qübbəsi diafragma və qaz-maye təməş olmaqla iki yerə ayrılr. Hava qübbəsində yerləşdirilmiş ayrıca hava kamerasında yerləşən həcmi sabit saxlayır ki, bu da sağ tərəfdə tözyiqi artırır. Yaya əlaqələndirilmüş porşenin hərəkəti göstərilmiş nəticəsində döyüntülərin qarşısında quraşdırılmış hava qübbəsi isə maye axınıni nizamlayır.



Şəkil 2. Boru kəmərlərində hava qübbələri tətbiq edilən porşenli nasosun sxemi:

1 – nasos, 2 – sorma klapəti, 3 – vurma klapəti, 4 – porsen, 5 – sorma xətti, 6 – vurma xətti, 7 – sorma qübbəsi, 8 – vurma qübbəsi, 9 – tənzimləyici silindr

Şəkil 1-də göstərilən quruluşun porşenli nasosun vurma və sorma qıbbələrində yerləşdirilməsi təklif olunur. Bu qurğunun sxemi şəkil 2-də verilmişdir.

Təklif olunan quruluşun ölçülərinin kiçik, işinin yüksək effektli, etibarlılığının uzunmüddətli olması gözlənilir. Bu qıbbələr istanilan təzyiq döyüntülərinin qarşısını almaq imkanına malikdir. Ona görə quruluş geniş diapazonda istifadə oluna bilər.

Nəticə

1. Sənayedə geniş miqyasda istifadə olunan porşenli nasosların vurma və sorma xatırlarında rəqslerin bir hissəsinin söndürülməsi, təzyiq döyüntülərinin azaldılması ümumilikdə qurğunun uzunmüddəti və etibarlılığını təmin edəcəkdir.

2. Təklif edilən quruluş boru kəmərlərində ölçülən parametrlər – sərf, təzyiq və s. cihazların dəqiqliyini artırır bilər.

Ədəbiyyat siyahısı

1. Məmmədov V.T., Mirzayev O.H. Neft-məden texnikasının temiri və bərpası. – Bakı, 2012, 284 s.
2. Məmmədzadə Y.I. Hidravlika və hidravlik məşinlər. – Bakı: Maarif, 1995, 200 s.
3. Əzizov Ə.H. və b. Höcmi hidravlik məşinlər. – Bakı, 2010, 600 s.
4. Vahidov M.A. və b. Neft-qaz istehsalı texnikası. – Bakı, 2008, 400 s.
5. Mirzayev O.H. Neft-qaz-məden avadanlıqlarının texniki diaqnostikasının əsasları. – Bakı, 2012, 210 s.

References

1. Memmedov V.T., Mirzayev O.H. Neft-medən texnikasının temiri ve berpası. – Bakı, 2012, 284 s.
2. Memmedzadə Y.I. Hidravlika ve hidravlik mashinlar. – Bakı: Maarif, 1995, 200 s.
3. Azizov A.H. ve b. Hejmi hidravlik mashinlar. – Bakı, 2010, 600 s.
4. Vahidov M.A. ve b. Neft-qaz istehsalı texnikası. – Bakı, 2008, 400 s.
5. Mirzayev O.H. Neft-qaz-medən avadanlıqlarının texniki diagnostikasının esasları. – Bakı, 2012, 210 s.